



Böyük qayıdışa az qalıb

İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzürda reallaşdırdığı müasir yaşayış kompleksləri tezliklə istifadəyə veriləcək



İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və "ağıllı" texnologiyalar bazasında müasir kəndlərin, qəsəbələrin, şəhərlərin salınması, yenidən qurulması bu bölgəni təkcə ölkəmizdə yox, dünyada dinamik və sürətlə inkişaf edən bir məkana çevirəcəyi bir gerçəkdir.

Hazırda Qarabağ və Şərqi Zəngəzür iqtisadi rayonlarında gedən sürətli tikinti-quruculuq işləri onu deməyə əsas verir ki, yaxın zamanlarda Qarabağ ərazilərinə Böyük qayıdışa başlanılacaq, regionun daimi sakinlərinin ata-baba torpaqlarına dönüşünə start veriləcək. Bu da Azərbaycan tarixinə qızıl həflərlə yazılacaq.

15 fərqli layihə üzrə 1400 kilometrədən çox yol çəkilir

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni realitələrə uyğun addım atan Prezident İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələr həm də Azərbaycanın geosiyasi və geoitqisadi imkanlarının getdikcə daha da yüksəlməsini şərtləndirir. Bu xüsusda yaxın zamanlarda reallığa çevriləcək Zəngəzür dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyətə malikdir.

İlham Əliyev həmçinin işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının təbii edilməsinə dair konsepsiya hazırladı. Bütün proseslər dövlət başçısının 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi

inkışafa dair Milli Prioritetlər"də nəzərdə tutulan layihələrə əsasən reallaşdırılır. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış; təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.

Bu hədəfə də açıqlanır ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjiden səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.

Ümumiyyətlə, azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait mövcuddur. İlham Əliyev bütün çıxışlarında xüsusilə olaraq vurğulayır ki, tezliklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzürda su, günəş, külək enerjisindən istifadə edəcək. Bununla da ermənilərin illərlə susuz qoyduğu torpaqlarımıza yeni nəfəs gələcək, aqrar sektorda canlanma yaranacaq.

Ən əsas məsələlərdən biri isə Zəngəzür dəhlizinin quru yollarının tezliklə açılıb istifadəyə verilməsidir. Ötən il fevralın 14-də İlham Əliyev Zəngəzür dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbend dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyənətinin müddəalarına sadıqlığını bir daha göstərdi.

Ardı 4-cü səh.

5 ildə dünyanın 145 ölkəsindən 2,8 milyard dollarlıq ixrac sifariş

"İxrac icmalı"nın fevral sayına əsasən, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracının dəyəri 3,1 milyard, o cümlədən qeyri-neft sektoru üzrə 232,2 milyon dollar təşkil etmişdir. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilə müqayisədə 86,2 milyon dollar və ya 59 faiz artmışdır.



Bax: səh. 7

Respublikamız global imkanların səfərbər edilməsi üçün mühüm addımlar atır

Dünyada epidemioloji vəziyyət hələ də gərgin olaraq qalır və COVID-19 virusu yeni variantları ilə sürətlə yayılmağa davam edir, hər ötən gün yoluxma və ölüm sayını artırır.

Digər tərəfdən də ölkələr global bələnin qarşısını almaq və ondan qurtulmaq üçün müxtəlif tədbirlərə el



Pandemiya ilə mübarizəyə Azərbaycanın töhfəsi

atır, xüsusilə də virusla ən effektiv mübarizə vasitəsi olan vaksinasiya prosesini sürətləndirir.

Azərbaycan 80-ə yaxın ölkəyə yardım edib

Azərbaycanda da yeni növ koronavirusun üzə çıxdığı ilk gündən etibarən ona qarşı bütün sahələr üzrə effektiv mübarizə aparılır. Respublikamız əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Belə ki, ölkəmizdə vaksinasiyaya 2021-ci il yanvarın 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə start verildi. Bu proses hazırda da uğurla davam etdirilir. Artıq ölkəmizdə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. Azərbaycan dövləti koronavirusdan əziyyət çəkən əhaliyə daim sosial-iqtisadi sahədə də dəstək göstərir.


Ardı 5-ci səh.

Azərbaycanla Rumıniya arasında münasibətlər strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı videoforvardda qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Rumıniya Prezidenti Klaus Yohannisin diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi münasibətilə və Prezident İlham Əliyevi Rumıniyaya səfərə dəvətlə bağlı dövlətimizin başçısına ünvanladığı məktubu qeyd etdi. Dövlətimizin başçısı məktuba görə minnətdarlığını Rumıniya Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslanacağı vurğulandı və bu baxımdan strateji tərəfdaşlığa dair imzalanmış birgə bəyannamənin önemi qeyd edildi.



Virgil-Daniel Popeskunun səfərinin ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı və ölkəmizlə Avropa İttifaqının 9 üzv dövləti arasında strateji tərəfdaşlıq

haqqında sənədlərin imzalanmasının bunun yaxşı göstəricisi olduğu qeyd edildi. Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Ardı 5-ci səh.

Ukraynada cərəyan edən böhran vəziyyəti müzakirə olunub



Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışıqı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Prezidentin Mətbuat Xidməti

BMT-nin nüfuzlu üzvü

30 il əvvəl bu təşkilatın sıralarına qoşulan Azərbaycan artıq global proseslərdə söz sahibi olan dövlətlərdəndir

1992-ci ilin mart ayında dünyanın ən mötəbər təşkilatına tamhüquqlü üzv qəbul olunmaqla Azərbaycan, ilk növbədə beynəlxalq səviyyədə özünün maraq və mənafeələrini təmin etmək üçün əlverişli tribuna qazandı. Eyni zamanda BMT üzvlüyü Azərbaycana bərabər hüquqlu beynəlxalq ictimaiyyətə qovuşmaq və global sülh və inkişafa töhfə vermək imkanları açdı.

Ardı 6-cı səh.

Məğlub Ermənistan ordusunda növbəti kaos yaşanır

Hərbçilər qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxırlar

İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən darmadağın edilən Ermənistan ordusunun qalıqları da məhv olmaq üzərdir.

Bunun əsas səbəbi əvvəlki kimi nizamnamədənkenar hərəkətlərin, digər qanunsuzluqların nəticəsində ciddi problemlərin yaşanmasıdır. Bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi də təsdiq edir. Qurum qeyd edir ki, hərbi hissələrdə əsgərlərə qarşı tətbiq edilmiş davamlı və cəzasını almıyan, insan ləyaqətini alçaldan hərəkətlər - döyülmə, zorakılıq halları, qıdadan məhrum etmək və sair geniş yayılıb. O da vurğulanır ki, Ermənistan Silahlı Qüvvələrində zabitlər və xidmət yoldaşları tərəfindən hərbi qulluqçulara qarşı işgəncə və zorakılıq halları nadir hal deyil.

Ardı 6-cı səh.

Dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başa çatıb

Səfər Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin rəhbərliyi altında həyata keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında AZAL-ın prezidenti Cahangir Əsgərov nümayəndə heyətinin üzvlərini işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi işlərinin gedişi barədə məlumatlandırıb.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş ərazilərin Ümumi Planı ilə əlaqədar görülmüş işlər barədə təqdimat edib. Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıqdan sonra "Azərənəriji"nin Füzulidə elektrik stansiyasına baxış olub.

"Azərənəriji" ASC-nin prezidenti Baba Rzaev Qarabağ və Şərqi Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə perspektiv elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.

Nümayəndə heyətinin üzvləri Əhməd-beyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərdə də tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.

Daha sonra Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan miniatemizləmə işlərinə baxış keçirilib. Azərbaycan Respublikasının Miniatemizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nümayəndə heyətini Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərində aparılan işlər barədə məlumatlandırıb.

Daha sonra Zəngilan rayonunda iqtisadiyyat naziri Mikayıl Cəbbarov "Araz Vadisi İqtisadi Zonası"nda və Ağdam Sənaye Parkında görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Zəngilan Hava Limanında işlərin gedişatına baxış keçirib. AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uçuş-enmə zolağının

uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə ötan ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələrə, o cümlədən ağır yük təyyarələrinə qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.

Nümayəndə heyətinin üzvləri Zəngilanda "ağıllı kənd" ilə də tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov diqqətə çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.

Sonra Qubadlı rayonuna səfər edən nümayəndə heyəti burada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olub, silah-sursat və texnikaya baxış keçirib.

Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib. Görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.

Sonra nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat veriblər.

Səfərin sonunda Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Xocavənd rayonuna səfər edərək Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində tanış olublar.

Bununla da səfər başa çatıb.





Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxış edib

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən iclasında dünyanın ən böyük bəhəslərindən biri olan koronavirus pandemiyası ilə mübarizədə danışıq, qlobal problemlə çevrilən vaxtların ədalətli bölgüsü məsələsinə dünyanın diqqətini çəkdi. Məhz bundan sonra BMT-nin vaxtların ədalətli bölgüsü ilə bağlı qətnəsi qəbul edildi.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında söyləyib.

Nazir qeyd edib ki, ölkəmiz iqtisadi cəhətdən kasıb ölkələrə də yardımını əsirgəməyib.



Azərbaycanın qonşu ölkələrlə sülh və təhlükəsizlik şəraitində yaşamağa üstünlük verdiyini diqqətə çatdıran nazir bunun bölgənin təhlükəsizliyi və region ölkələrinin inkişafı üçün vacib olduğunu vurğulayıb.

"Azərbaycanda bütün sahələr üzrə islahatlar həyata keçirilir. Ölkəmiz postmüharibə dövrünə qədəm qoyub və işğaldan azad edilən ərazilərin bərpa və yenidən qurulması Azərbaycan dövlətinin prioritetlərindəndir".

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında bildirdi.

Nazir vurğulayıb ki, məqsəd Azərbaycanı ekoloji cəhətdən təmiz, yaşıl ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur yenidən qurulur, "ağıllı" kəndlər, şəhərlər, parklar salınır.

AZƏRTAC

Azərbaycanla Kuba arasında əməkdaşlığın inkişafı potensialı barədə fikir mübadiləsi aparılıb



Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kuba Respublikasının Xarici İşlər Nazirliyinə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Karlos Valdes de la Konsepsion ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Azərbaycan ilə Kuba arasında dostluq münasibətlərinin inkişafına önəm verdiyini vurğulayan nazir Ceyhun Bayramov həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə iki ölkə arasında mövcud olan əməkdaşlığı, habelə yüksək səviyyəli siyasi dialoqu məmnunluqla vurğulayıb. Yalnız rəsmi səviyyədə deyil, həm də xalqlar arasında isti münasibətlərin mövcud olduğunu söyləyən nazir bir çox sahələrdə əlaqələrin inkişafı üçün perspektivlərin olduğunu ifadə edib. Səfir Karlos Valdes de la Konsepsion səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycanla səfir təyini olunanmasında yüksək məmnunluğunu ifadə edib. Ölkələrimizin beynəlxalq müstəvidə əməkdaşlığı səfir tərəfindən xüsusilə vurğulanıb.

Səfir Prezidentinin 2019-cu ildə Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanla səfəri xatırladaraq, ölkəmiz tərəfindən nümayiş etdirilən yüksək təşkilatçılığı və qonaqpərvərliyi vurğulayıb.

Görüşdə tərəflər ikitərəfli səviyyədə, o cümlədən tibb, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı potensialı barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki ölkə arasında əlaqələrin inkişafı üçün bütün müvafiq dövlət qurumlarının səylərini əsirgəməyəcəyini, Xarici İşlər Nazirliyinin də öz növbəsində bunun üçün körpü rolunu oynayacağını səfirin diqqətinə çatdırıb.

Misirin Azərbaycandakı səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatır



Martın 2-də xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Nazir Azərbaycan-Misir münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal əminlinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normalaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir bunun

üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zərurətini vurğulayıb.

Misir səfiri Adel İbrahim Azərbaycanla fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib. Səfir Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bölgədə dayanıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb. O, Azərbaycanla həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin calb edilməsi məsələsinə toxunub. O, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığı uğurla həyata keçirildiyini söyləyib.

Tərəflər Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlığı üzrə Müştərik Komissiyasının fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

Nazir səfir Adel İbrahimə gələcək fəaliyyətində uğurlar arzu edib.

Azərbaycanın Polşadakı səfirliyi Ukrayna ilə sərhəddəki vəziyyətə dair məlumat yayıb

Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsinə keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələri xahiş olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. Vətəndaşlarımız həmin qəbul məntəqələrinə yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı səfirliyinin 0048576900183 sayılı qaynar xəftinə bağlı "Vatsap" nömrəsinə, yaxud consul_warsaw@mission.mfa.gov.az elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:

1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən sənədin) surəti (fotoşəkil);
2) Hazırda yerləşdirildiyi ünvan;



3) Telefon nömrəsi (və olduğu təqdirdə "Vatsap" nömrəsi);
4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi

Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq. Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır.

Xarici İşlər Nazirliyinin məlumatı

"Bu gün gecə saatlarında Ukraynadan Azərbaycana dördüncü çarter reysi həyata keçiriləcək və 170 nəfərdən çox azərbaycanlı ölkəməz gətiriləcək".

Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. O bildirib ki, Ukrayna hökumətinin ən təhlükəsiz nəqliyyat növü kimi məhz qatari təxliyə etməsi ilə ötən gün Xarkovdan azərbaycanlıların təxliyəsi həyata keçirilib. Martın 1-də 800 nəfərdən çox azərbaycanlı Xarkovdan qatarla Moldova istiqamətinə yola düşüb. Qatar yaxın dəqiqələrdə Moldova sərhədində çatıb. Ən çox sıxıq işə əsasən Moldova, Rumıniya və Polşa istiqamətlərində müşahidə edilir.

"Dövlətimizin başçısının birbaşa tapşırığı ilə təxliyəni həyata keçirmək üçün Moldova və Rumıniya istiqamətində çarter reysləri də artıq düşüb. İlk iki çarter reysi fevralın 28-də Rumıniya istiqamətində həyata keçirilib. Birinci reyslə 168, ikinci reyslə isə 174 Azərbaycan vətəndaşı ölkəyə təxliyə edilib. Bu gün işə 167 vətəndaşımız üçüncü çarter reysi ilə Rumıniyadan Azərbaycana gətirilib. Bu ərazilərdə toplaşan azərbaycanlılar avtobuslardan, həmçinin şəxsi minik avtomobillərindən də istifadə olunaraq ölkəmizə gətirilib.

Ukraynada yaranmış vəziyyətlə əlaqədar ilk saatlardan başlayaraq həmsərhəd ölkələrə danışıqlar aparılıb. Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk ediblər. Onlar üçün viza rejimi ləğv edilib.

Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. O bildirib ki, bu gündə Ukraynadan 4000-ə yaxın azərbaycanlı

sərhədi keçib. Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir. Leyla Abdullayeva həmçinin qeyd edib ki, ümumən 800-dən çox azərbaycanlı qatarla Xarkovdan Moldova istiqamətinə yola salınıb.

"Ukraynada yaranmış vəziyyətlə əlaqədar oradakı Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən - Moldova, Polşa, Slovakiya, Rumıniya və Macarıstan istiqamətlərində sərhədləri keçərək Ukraynanı tərk etmək imkanları var".

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib. XİN-in sözcüsü bildirib ki, vətəndaşların məhz bu istiqamətlərdən keçdiyi üçün müvafiq viza rejiminin tətbiqi müvəqqəti olaraq aradan qaldırılıb. Vətəndaşlar yalnız səyahət sənədlərini və pasportlarını təqdim edərək sərhədləri keçə bilərlər. Eyni zamanda sərhədi keçən vətəndaşlardan COVID-19 vaksinin pasportu və PCR testinin nəticəsi də məcburi tələb olunmur.

"Diplomatik nümayəndəliklər və fəxri konsulluqlar ilk növbədə Ukrayna hökuməti ilə əlaqə saxlayaraq ən təhlükəsiz marşrut və nəqliyyat növündən istifadə etməklə azərbaycanlıların təxliyəsinə həyata keçiriləcək", - deyə L.Abdullayeva əlavə edib.

AZƏRTAC

Prezident İlham Əliyevin göstərişinə əsasən, bölgələrdə vətəndaşların qəbulu keçirilir

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 2-də ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunda Füzuli, Beyləqan və Xocavənd rayonlarında yaşayın və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Horadiz şəhərində abidəsi ziyarət olunaraq ölümlə qüdəstləri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı nazir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində azad edilmiş torpaqlarımızın sürətlə bərpasının soydaşlarımızın tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlarına təminat verildiyini vurğulayıb, həmin rayonlardan olan vətəndaşların qayğıları ilə maraqlanıb.

Eyni zamanda hər bir vətəndaş diqqətə diyinilib və ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərin yerində həlli ilə bağlı tədbirlər görülüb. Digər müraciətlər araşdırılması üçün nəzərdə götürülüb, qəbulda iştirak edən nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətən müharibəsində 30 illik həsrətə son qoyularaq doğma torpaqlarına qovuşmaları ilə bağlı sevinclərini bölüşən sakinlər onların diqqətinə daim diqqət və həssaslıqla yanaşılmasına, yerlərdə qəbullaşdırılmasına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Səfir çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmələrin işi ilə tanış olub, ədliyyə işçiləri və hakimlər ilə müzakirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən danışdı, qarşıda duran vəzifələri qeyd edib. Ədliyyə naziri vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl

olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 2-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, arıza və şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Qoşqar Təhməzli və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ölümlə qüdəstləri düzüb, xatirəsinə ehtiramla yad ediblər.

Agentliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbulda gələn vətəndaşların müraciəti əsasən regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi, məhsulların laborator müayinələrinin aparılması, heyvan kəsimi fəaliyyəti və bununla bağlı agentlik tərəfindən həyata keçirilən bəzi tədbirlər və digər məsələlərə bağlı olub. Qəbulda gələn hər bir vətəndaşın müraciəti diqqətə diyinilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericilik tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərinin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzərdə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Daha sonra Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara iylənməsi vətəndaşların müraciətlərinə baxılıb.

Cari ildə TANAP - Trans-Anadolu Qaz Boru Kəməri vasitəsilə Türkiyə və Avropaya 16,2 milyard kubmetr mavi yanacaq ixracı nəzərdə tutulub. Bunun onlayn mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

TANAP Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın ən əhəmiyyətli layihələrindən biridir. S.Düzyol TANAP-ın Türkiyə, Yaxın Şərq və Avropanın "ən uzun və ən geniş təbii qaz kəməri" olduğunu xatırladı. Bildirib ki, TANAP Azərbaycanın "Sahdeniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazı Türkiyəyə və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) bağlantısı ilə Avropaya çatdırır. Beləliklə, enerji təchizatı təhlükəsizliyinə və iki ölkənin enerji sahəsində bəndləşmə prosesinə töhfə verir.

TANAP vasitəsilə 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetr, TAP vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.

Xatırladaq ki, TANAP-ın açılışı 2018-ci il iyunun 12-də olub. Həmin ayın 30-da kommersiya istisması fəaliyyətinə başlayan kəməri artıq dörd ilə yaxın bir dövrü ki, uğurla imza atır. O, "Sahdeniz" qazını Türkiyəyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçirərək Ədimənlin İpsala rayonunda TAP-a qovuşdurur.

"Cənub qaz dəhlizi"nin ən böyük hissəsi və birləşdirici halqası olan TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına sanballı töhfə verir. Bu kəməri Azərbaycanın Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırıb.

TAP isə 2020-ci ilin son günündən fəaliyyətə başlayıb. Azərbaycan qazını TANAP-dan qəbul edən bu kəmərin uzunluğu təxminən 878 kilometr

TANAP və TAP-la nəql olunan mavi yanacaq tələbat getdikcə artır

Prezident İlham ƏLİYEV: "Bir neçə ildən sonra biz ən azı iki yeni yataqdan qaz hasil edəcəyik... Bu qaz, təbii ki, xarici bazarda satıla bilər"

Onun 550 kilometr Yunanıstanın, 210 kilometr Albaniyanın ərazisində, 105 kilometr Adriatik dənizinin altından keçir və sonuncu bir neçə kilometrlik hissəsi İtaliyada quru sahəyə çıxır. Burada kəməri "Snam Rete Gas" şirkətinin qaz neqli şəbəkəsinə qoşulur. Keçən il, yeni fəaliyyətinin ilk ilində TAP İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz edib.

Son illərdə Azərbaycan neft ölkəsi olaraq dünyada etibarlı təchizatçı kimi tanınırdı. İndi artıq qaz təchizatçısı kimi də şöhrət tapıb. XXI əsrin ən böyük layihələrindən biri olan "Cənub qaz dəhlizi" bütün tərəflərin maraqlarının uzlaşdırılması və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycanın qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınına təmin edir. Regionu və Avropanın enerji təhlükəsizliyi təminatında ölkəmizin mühüm tərəfdaş kimi qəbul olunmasının əsasında doğru proqnozlaşdırma, beynəlxalq əməkdaşlığa və inkişafa hesablanmış, dünyadakı çağırışları çəvik nəzərə alan, balanslaşdırılmış enerji siyasəti dayanır.

Bu soyuq, şaxtılı qış fəslində istehlakçıların qaza ehtiyacı daha da artıb. Cari il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev il ərzində Azərbaycanda 45 milyard kubmetr qazın hasil ediləcəyini, bunun 19 milyard kubmetrinin ixracı gedəcəyini, qalan hissəsinin isə daxili tələbatə və lay təzyiqini saxlamaq üçün yenidən

neft laylarına vurulacağını deyib: "Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda Avropa məkanına daha böyük həcmə çıxsa bilek. Məhz bizim bu layihəməz eyni zamanda Avropa ölkələri arasındakı interkonnektoqların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yeni infrastruktur nöqtəyi-nəzərdən biz qazımızı başqa ölkələrə də çatdırıla bilər, nəzərə alsaq ki, "Şahdeniz" in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur".

Avropa da öz növbəsində qazın idxalını artırmaq istəyir. "Cənub qaz dəhlizi"nin sonuncu segmenti TAP-ın idarəetmə direktoru Luca Schieppati "Quotidiano Nazionale" saytına müsahibəsində qeyd edib ki, gələcəkdə TAP-la Azərbaycandan İtaliyaya gələn qaz həcmi ikiqat artırıla bilər.

Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS Agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə səsləndirilən suallardan biri məhz bu olub: "Hazırda spot bazarında qazın qiymətinin artması barədə hamınız bilirsiniz. Azərbaycan Avropa bazarına tədarükü artırmağa hazırdırmı və hansı miqdarda?"

Dövlətimizin başçısı belə sorğuların bizə mövcud vəziyyəti nəzərə alaraq Avropa Komissiyasının məsul nümayəndələri tərəfindən daxil oldu

ğunu da bildirib: "Lakin məsələ ondadır ki, bizim ölkədə Avropaya tədarükə başladığımız bütün həcmə, biz isə bunu bir ildən bir qədər artırıq. Trans-Adriatik qaz kəmərinin tikildiyi zaman etməyə başladığı, hamısı artıq çoxdan, 4 və ya 5 il əvvəl kontraktlaşdırılıb. Sız yaxşı bilirsiniz, qaz elə bir məhsuldir ki, onu əvvəlcə satmaq, sonra isə hasil etmək lazımdır, ona görə də biz, sadəcə, fiziki olaraq qazın malik deyilik, yeni bizə əlavə qazın lazım olduğunu nəzərə almamışıdıq. Bizim ən böyük istehlakçımız Türkiyədir. Ondan sonra İtaliya, sonra Gürcüstan, Yunanıstan, Bolqarıstan. Biz keçən il cəmi 19 milyard kubmetr qaz ixrac etmişik, bu il daha çox olaçaq. Ola bilər ki, artıq spot bazarında satılınsın".

Uzunmüddətli kontraktlar isə əlavə sərməyə tələb edir. Söhbət böyük həcməldən gedirsə, o cümlədən TAP-ın genişləndirilməsinə də sərməyə qoymaq lazımdır. Spot bazarı məsələsinə gəldikdə, ölkə Prezidenti deyib: "Artıq bizə bir neçə ölkə müraciət edir, lakin onlar özləri də, yaqın başa düşürlər ki, bu, həll oluna bilməz. Spot bazarında satışlar cüzi ola bilər, həcmi artırmaq üçün isə təbii ki, potensial var. Bir neçə ildən sonra biz ən azı iki yeni yataqdan qaz hasil edəcəyik, onlardan birindən artıq gələn il. Bu qaz, təbii ki, xarici bazarda satıla bilər".

Flora SADIQLI, "Azərbaycan"



Böyük qayıdışa az qalıb

İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzürda reallaşdırdığı müasir yaşayış kompleksləri tezliklə istifadəyə veriləcək

Əvvəli 1-ci səh.

Hazırda "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanı fəaliyyət göstərməkdədir. Zəngilan Hava Limanının uçuş-eniş zolağında ərazi minalardan təmizlənilib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanıb üçün baza yaradılır. Həmçinin ötən il Zəfer Yolunun tikintisi başa çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrden artıq yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və ribəta xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımı avadanlıqların quraşdırılması, yarımtansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb.

Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi yeni yaşayış kompleksləri tikilir

Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisini Mənzil İnşaatı Dövlət Agentliyi həyata keçirir. Agentlik işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün tədbirlərin həyata keçirilməsini uğurla reallaşdırır.

Qarabağda ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi yeni məhəllələrdə yerləşən çoxmənzilli binaların layihə-smeta sənədlərinin hazırlanmasının tezliklə başa çatdırılacağı nəzərdə tutulub.



Zəngilanın Ağalı kəndində Azərbaycanın ilk dəfə "ağıllı kənd" layihəsi sürətlə həyata keçirilir. Təməli ötən il aprelin 26-da dövlət başçısı tərəfindən

200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının inşası davam etdirilir. "Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunacaq, doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq. Bu ərazidə agrar sektorun təşkil və inkişafı ilə bağlı da bir sıra işlər görülməlidir.

Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunaçaq torpaq sahələri müəyyən edilmiş və lazımı innovativ texnikaların siyahısı hazırlanıb. Əkin planına əsasən, müəyyən edilmiş 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. "Ağıllı idarəetmə sistemi"nin data və təhlil mərkəzində həyata keçiriləcəyi, müasir suvarma sistemlərindən istifadə olunacağı nəzərdə tutulub.

Umumiyyətlə, Azərbaycanın apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti regionda ölkənin tranzit mövqeyinin möhkəmləndirilməsindən və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Böyük qayıdış üçün planın icrası sürətlə gedir. Düzü, Azərbaycan bu plana 2016-cı ildə işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin bərpası ilə start vermişdi. Amma budəfə yurd-yuvalarına həsrət qalan soydaşlarımızın arzularının gerçəkləşəcəyi zaman kimi yaddaşlara yazılacaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik təkmilləşdirilir

Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 5 məsələnin müzakirəyə çıxarıldığını bildirib.

Gündəliyin təsdiqindən sonra komitə sədri iclasın gündəliyinin birinci və ikinci məsələsi olan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə və "Lisensiyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda olan qanun layihələrinin oxşar xarakterdə olmasını qeyd edərək bildirib ki, hər iki sənəd "Media haqqında" qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.

Tahir Mirkişili bildirib ki, yeni qəbul edilən "Media haqqında" qanunda teleradio yayımı subyektlərinin təsnifatı dəyişdirilib. Təklif olunan dəyişikliklər yeni qəbul olu-

nan audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırmanı nəzərdə tutub.

Komitə sədri siyahıdakı "Bakı şəhəri üzrə televiziya yayımı" fəaliyyət növünün ləğv edilərək yeni qanuna müvafiq olaraq təsnifatda "ümumölkə yerüstü televiziya yayımçısı" və "regional yerüstü televiziya yayımçısı" fəaliyyət növləri təsbit edildiyinə diqqət çəkib. Vurğulanıb ki, rüsumlar demək olar olduqca kiçik qalıb, amma ümumölkə yerüstü televiziya yayımçısı üçün dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib. Bu da dövlətin media sahəsinə növbəti dəst-

təyidir. İclasda deputatlar dəyişiklikləri dəstəkləyiblər və qanun layihələrini birinci oxunuşda baxılması üçün Milli Məclisin müzakirəsinə tövsiyə ediblər.

Sonra komitə sədri Tahir Mirkişili gündəliyin üçüncü məsələsi olan "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb. Məsələ barədə izahat verən komitə sədri dövlət əmlakının özəlləşdirilməsi nəticəsində daxil olan vəsaitin istifadəsi mexanizmi barədə danışıb.

Layihəni təqdim edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev qanun layihəsində təklif olunan dəyişikliklər barədə bildirib ki, mövcud qanunver-

ricilikdə özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayrımlar təsbit olunub. Təklif olunan dəyişiklikdə isə bu vəsaitlərin istifadə məqsədləri dəqiqləşdirilib və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilib. Qeyd olunub ki, qanun layihəsi bu sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

İclasda Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı dəqiqləşdirmə xarakter-

li "Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında" və "Dövlət sirri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə və üçüncü oxunuşda olan "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu iki sənəd də səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Müzakirə olunan məsələlərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüşad Quliyev, İqbal Məmmədov, Aydın Hüseynov çıxış edərək fikirlərini bildirdilər, rəylərini səndirdilər.

Ülker XASPOLADOVA,
"Azərbaycan"

İtaliya Senatında Xocalı soyqırımını ilə bağlı konfransda "Barışıq üçün etiraf et" təşəbbüsünün Roma koalisiyası yaradılıb

Xocalı soyqırımını qurbanlarının xatirəsinin anılmasının 30-cu ildönümü çərçivəsində martın 1-də İtaliya Senatının mətbuat konfransı zalında "Etiraf yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliya parlamentinin üzvlərinin, insan hüquqları təşkilatlarının, akademik və media dairələrinin nümayəndələrinin iştirak etdikləri tədbir İtaliya Senatının "İrəli, İtaliya" Partiyasından olan üzvü, İtaliyanın Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin vitse-prezidenti, senator Urania Papatheunun təşəbbüsü ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsi ilə birgə təşkil olunub.

Konfrans iştirakçılarını salamlayan senator Urania Papatheu sözü ilk növbədə İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldiye verib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərinə və şahidi olduğu dağıntıları xatırladan deputat R.Boldi müharibənin artıq arxada qaldığını, sülh və dialoq vaxtının gəldiyini, hazırkı tədbirin bu prosesə böyük töhfə verə biləcəyinə ümidvar olduğunu bildirdi.

Sonra təşəbbüs barədə məlumat verən senator Urania Papatheu Senatda baş vermiş hadisələri xatırladaraq orada törədilmiş vəhşiliklərin İtaliyada da soyqırım cinayəti kimi tanınmalı olduğunu qeyd edib və tədbir iştirakçılarını Xocalı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Senator öz çıxışında etiraf və keçid ədalətinin sülh və təhlükəsizliyin dəstəklənməsi, beynəlxalq insan hüquqları pozuntularının xüsusilə də soyqırımının qarşısının alınması üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Konfransda çıxış edən İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfərin vəhşicəsinə qətlə yeritildiyi, 1275 nəfərin girov götürülərək işğalcılara məruz qaldığı, 150 nəfərin itkin düşdüyü, onlarca ailənin bütövlüklə məhv edildiyi, çoxsaylı körpələrin hər iki valideynindən məhrum olduğunu qeyd edib, Xocalı hadisələri-



nin beynəlxalq hüquqa, o cümlədən Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq soyqırımını cinayəti kimi təsəvvir edildiyini ifadə edib. A.Stanqo 2020-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinə baxmayaraq, Xocalıya ədalətli hələ tam bərpə olunmadığı, həm Azərbaycan, həm də Ermənistan liderlərinin "yeni səhifə açmaq" və "regionda sülh erası"na başlamaq niyyətlərini bəyan etdiklərini nəzərə alaraq, hazırkı tədbirin məqsədinin etiraf, dialoq və barışıq yolu ilə insanlara Xocalı faciəsinin təsirini aradan qaldırmağa kömək etməkdir. Bu xüsusda professor A.Stanqo fevralın 23-də ATƏT-in Vyanadakı mənzil-qərargahında keçirilən iclasda elan olunmuş Soyqırım və kütləvi vəhşiliklərin qarşısının alınması üzrə Budapest Mərkəzinin "Barışıq üçün etiraf et" təşəbbüsünü alqışladığını bildirib və bu təşəbbüs barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konfransda həmçinin vurğulanıb ki, Avropanın və dünyanın üzlişdiyi misli görünməmiş çağırışlar dövründə vətəndaş cəmiyyəti üzvlərinin bu cür təşəbbüsləri planetin müxtəlif təhlükəsizliyini, xüsusən də münafişdən sülhə keçilməsi imkanlarının olduğu yerlərdə azaldılması üçün son dərəcə əhəmiyyətlidir.

Sonda "Barışıq üçün etiraf et" təşəbbüsünü dəstəkləyən Avropa təşkilatlarının Koalisiyası elan edilib və natıqlar, eləcə də tədbirdə iştirak edən bir sıra İtalyan parlamentarilər və digər iştirakçılar tərəfindən rəmzi olaraq Roma Bəyannaməsi adlanan "Barışıq üçün etiraf et" təşəbbüsünün beynəlxalq koalisiyası Bəyannaməsi imzalanıb. Habelə rəmzi olaraq "Roma koalisiyası" adlanan koalisiyanın daha çox insan hüquqları təşkilatlarının və tanınmış şəxslərin üzvlüyünə açıq əlaqəli ifadə edilib.

Konfrans İtaliya Senatının rəsmi televiziyası və "Yutub" kanalı vasitəsilə canlı yayımlanıb.

"Zəngin hövzələr" layihəsi çərçivəsində qızılbalıq körpələri dənizə buraxılıb



Martın 2-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Zəngin hövzələr" layihəsi çərçivəsində Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş qızılbalıq növündən olan 45 min balıq körpəsinin Xəzər dənizinə buraxılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ETSN-in Azərbaycan Təcrübi Dəniz Balıqçılığı Zavodu tərəfindən sahilyanı dəniz akvatoriyasında quraşdırılmış tor qəfəslərdə yetişdirilən qızılbalıq körpələrinin müntəzəm olaraq suya buraxılması nəslin kəsilməkdə olan həmin dəyərli növün təbii populyasiyasının artırılmasına hədəfləyir.

Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və

həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir. "Zəngin hövzələr" layihəsi də balıq növlərinin təbii populyasiyasının artırılması, balıqçılıq zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, "Zəngin hövzələr" layihəsinə 2020-ci ilin may ayında start verilib. Təkcə 2021-ci ildə 6 milyon yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.





BMT-nin nüfuzlu üzvü

30 il əvvəl bu təşkilatın sıralarına qoşulan Azərbaycan artıq global proseslərdə söz sahibi olan dövlətlərdəndir

Əvvəli 1-ci səh.

Heydər Əliyev BMT vasitəsilə Azərbaycanın haqq səsinə dünyaya bəyan etdi

Respublikamızla BMT arasında əlaqələrin inkişafı, xüsusən təşkilatın tribunasından daha səmərəli yararlanması Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan BMT platformasından Ermənistan-Azərbaycan münasibətinə beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başladı. Ulu Öndərin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla BMT arasında tərəfdaşlığın əsası qoyuldu. Həmin vaxt Heydər Əliyev bu tribundan Azərbaycanın haqq səsinə dünyaya çatdırdı, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etdi.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Assambleyasının xüsusi təntənəli iclasında iştirak edən Ulu Öndər bu qurumun yüksək kürsüsündən mövcud global problemlərə dair Azərbaycanın prinsipli mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırdı. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında da çıxış edərək globalizasiya mövzusunda toxunmuş, Cənubi Qafqazda təhlükəsizlik məsələlərini Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdi.

Müstəqil və qətiyyətli siyasətin təntənəsi

Prezident İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrə hər zaman xüsusi önəm verir. Azərbaycan BMT əməkdaşlığının ən mühüm nümunələrindən biri Respublikamızın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasını qeyri-daimi üzvü seçilməsi idi. Bu hadisə Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin təntənəsi oldu və Respublikamızın beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə çəkisi daha da artırdı. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: "Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

BMT TS-yə üzvlüyü zamanı Azərbaycan həmişə beynəlxalq hüquq və ədalətə müdafiə edib. 2012-2013-cü illərdə rotasiya qaydasına əsasən, Azərbaycan TS-yə iki dəfə sədrlik edib. Birinci sədrlik dövründə 2012-ci ilin 4 may tarixində Prezident



İlham Əliyevin sədrliyi ilə TS-yə Beynəlxalq sülh və təhlükəsizliyə terrorizmin açdığı hədələr mövzusu çərçivəsində "Terrorizmle mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi" adlı yüksək səviyyəli görüş keçirilib. İkinci sədrlik dövründə isə Azərbaycan ənənəvi olaraq sədr ölkə tərəfindən təşkil edilən yüksək səviyyəli iclası "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda həsr edib. 28 oktyabr 2013-cü il tarixində təşkil edilən bu iclas ilk dəfə idi ki, belə bir mövzunu müzakirəyə çıxarmışdır.

Azərbaycan BMT TS qətnamələrinin icrasını güc yolu ilə özü təmin etdi

Prezident İlham Əliyevin BMT tribunasından diqqət yetirdiyi əsas məsələ torpaqlarımızın işğaldan azad olunması idi. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdı. BMT Baş Assambleyasının 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibəti

şəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü.

2017-ci ildə Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistanla növbəti siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Bununla Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı.

2020-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

renliyin təsdiqləyən və münasibətin sülh yolu ilə həll olunmasına yönəliş ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən bəyanatlarla çıxış etmişdir.

Təəssüf ki, 27 il müddətində həmin qətnamələrin tələbləri yerinə yetirilmədi. Azərbaycanın ərazi bütövlüyü başda BMT olmaqla, üzvü olduğumuz bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən tanınsa da, bu illər ərzində onların böyük əksəriyyəti haqlı tələblərindən əl çəkməyən, BMT qətnamələrinin tələblərinə əməl etməyən Ermənistan, nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan tərəfindən layiqli şəkildə cəzalandırıldı. Bu müharibədə Azərbaycan güc yolu ilə qətnamələrin icrasını təmin etdi. 44 günlük müharibədə Respublikamız həm də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun davrandı.

Azərbaycan global mübarizəyə layiqli töhfələr verir

Pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyə böyük töhfələr verən Respublikamız bu istiqamətdə BMT-nin də imkanlarının səfərbər edilməsinə nail olub. COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi nəzərə alınaraq, Qoşulmama Hərəkatının Sədri qismində Prezident

İlham Əliyevin təklifi əsasında BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə 3-4 dekabr 2020-ci ildə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusunda həsr olunan 31-ci xüsusi sessiyası çağırılıb. Sessiyanın yüksək səviyyəli seqmentində 70-dən çoxu dövlət və hökumət başçısı, 48-i isə nazir səviyyəsində olmaqla, ümumilikdə, 147 üzv dövlət çıxış edib.

2021-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilib. Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətli və qeyri-bərabər bölüşdürülməsini insan hüquqlarından istifadəyə mənfi təsir göstərdiyinə diqqət çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Qətnamə ümumilikdə 137 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. BMT Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç istiqamət - sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyətinə

2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın plenar iclasında Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin (179 dövlət) dəstəyi ilə qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həmmüəllif qismində qoşulub. Qətnamənin qəbulu Azərbaycan Prezidentinin Sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə global təşəbbüslərinin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi oldu.

Azərbaycan bir sıra təşkilatların üzvü olmaqla onların işində yaxından iştirak edir. Belə təşkilatlardan biri olan BMT ilə səmərəli əməkdaşlıq Respublikamızın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynamaqla yanaşı, dünya miqyasında nüfuzunun möhkəmlənməsinə, icmicinin yüksəlməsinə xidmət edir.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

XII: "Beynəlxalq hüququn və çoxtərəfliyyətin sadıq müdafiəçisi kimi Azərbaycan BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək"

M artın 2-də Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 30-cu ildönümüdür. Azərbaycan Respublikası ərazilərinin silahlı təcavüzə məruz qalması dövründə təsadüf edən BMT-yə üzvlüyünün ilk illərində bu mötəbər təşkilat tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə edilib. Həmin mürəkkəb dövrdə işğalın yaratdığı ağır humanitar fəsadların aradan qaldırılması istiqamətində də BMT tərəfindən Azərbaycana əhəmiyyətli dəstək göstərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30-cu ildönümü ilə bağlı məlumatında bildirilib.

Qeyd olunub ki, təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad edib və hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu işlərdə, o cümlədən ərazilərin minlərlə və digər partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışı hüququnun təmin edilməsi istiqamətində Azərbaycan BMT və onun ixtisaslaşmış qurum və təsisatları ilə əməkdaşlıq davam etdirir.

Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. BMT Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç istiqamət - sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyətinə

yətinə fəal şəkildə cəlb olunub. Təsədüfi deyil ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib.

Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunmasına və təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda olan global risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr verir.

COVID-19 pandemiyasının ortaya çıxdığı ilk vaxtlardan başlayaraq Azərbaycan Respublikası Qoşulmama Hərəkatının Sədri qismində BMT çərçivəsində pandemiya qarşı mübarizədə birgə məsuliyyət, gücləndirilmə həmrəyliyi və beynəlxalq əməkdaşlığı təşviq edən global əhəmiyyətli mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının Sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası, COVID-19 əleyhinə peyvəndlərə bərabər, ədalətli və universal əlçatanlığın təmin edilməsi mövzusunda 2021-ci il ərzində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyasında qəbul edilmiş qətnamələr və pandemiyadan sonrakı global bərpa məsələlərinə həsr olunan digər təşəbbüslər Azərbaycan Respublikasının bu istiqamətdə beynəlxalq əməkdaşlıqda mühüm və nümunəvi rol oynadığından xəbər verir.

Beynəlxalq hüququn və çoxtərəfliyyətin sadıq müdafiəçisi kimi Azərbaycan Respublikası bundan sonra da BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək, beynəlxalq sülhə və təhlükəsizliyə əlavə töhfələr vermək istiqamətində səylərini əsirgəməyəcək.

Pandemiya ilə mübarizəyə Azərbaycanın töhfəsi

Respublikamız global imkanların səfərbər edilməsi üçün mühüm addımlar atır

Əvvəli 1-ci səh.

COVID-19-dan əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Xüsusilə qeyd edək ki, Azərbaycanın COVID-19-la mübarizəsi yalnız ölkə daxili ilə məhdudlaşmır. Təkcə onun misal göstərmək ki, Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizənin dəstəklənmək məqsədilə Azərbaycan birləşmə və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım göstərib. Bununla yanaşı, 5 ölkəyə peyvəndə ianəsini verib. Eyni zamanda Azərbaycan hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir

milyon doza peyvəndin ianə edilməsi təşəbbüsünü həyata keçirir.

O da gerçəklikdir ki, dünya bütün ölkələrin koronavirusa qarşı peyvəndə əlçatanlığı bərabər səviyyədə deyil və Azərbaycan hər zaman bu global problemi gündəmə gətirərək dünya ölkələrinin bunun həllinə çağırır.

Pandemiya global yanaşma tələb edir

Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin "Universal peyvəndlənmə üçün səylərin artırılması" mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirədə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının Sədri kimi Hərəkətə üzv dövlətlər adından videoformatdakı çıxışında da diqqətli bir dahi bu global problemə yönəldi. Keçirilən toplantının dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər im-

kanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf etdiyini söyləyən İlham Əliyev dedi ki, COVID-19 pandemiyası kimi global fəvqəladə vəziyyət global yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasına qarşısını alır. Bu həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.

Azərbaycan Prezidenti İlham Əliyev sözügedən toplantıda həmçinin onu da qeyd etdi ki, bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquq çərçivəyə uyğun olaraq peyvəndə istehsalı, paylanması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirlik, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısını alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.

Ümumiyyətlə, COVID-19 pandemiyasının yayıldığı və vaksinlərin istehsalına başlanıldığı dövrdən etibarən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman dünyada vaksin ədalətsizliyinə qarşı mübarizə aparır, bununla bağlı müxtəlif tribunalardan çağırışlar edir. Dövlətimizin başçısı peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib global təşəbbüslərlə çıxış edir.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərgi açılıb

Martın 2-də BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə BMT ilə Azərbaycan arasında əlaqələrin inkişaf tarixini özündə ehs etdirən 100-dək foto nümayiş etdirilib. Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bildirdi ki, bu gün Azərbaycan-BMT əməkdaşlığının 30-cu ildönümü tamam olur. 30 il bundan əvvəl, 1992-ci il martın 2-də Azərbaycan BMT-nin üzvlüyünə qəbul olunub. O, qeyd edib: "Biz bu gün həm də BMT-nin Azərbaycanda ofisinin açılmasının 30 illiyini qeyd edirik. Azərbaycan bu 30 il ərzində çox böyük nailiyyətlər qazanıb və BMT-nin təsbit olunmuş gündəliyinə hər zaman əməl edib".

Vladanka Andreyeva diqqətə çatdırıb ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi bu gündən birillik kampaniyaya start verir. 30 illik əməkdaşlığımızın ildönümü gündə burda 100-dək foto nümayiş etdirilib. Bu fotolarda təfərriflərinə sadıqlıq, bir-birinə hörmətlə yanaşma, səmərəli əməkdaşlıq



əksini tapıb. BMT-nin nümayəndəsi təmsil etdiyi qurumun koronavirus pandemiyasından sonra və postmünaqişə dövründə bərpa məsələlərində Azərbaycanı dəstəyini davam etdirəcəyini bildirdi. Qeyd olunub ki, Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılır. Dialoq çərçivəsində pandemiya-dan sonrakı və postmünaqişə dövründə əməkdaşlıq müzakirə olunacaq.

V.Andreyevanın sözlərinə görə, tədbirlər çərçivəsində xeyriyyə yardım-kampaniyası da təşkil ediləcək.

Rezident-əlaqələndirici bu ay BMT, Dünya Bankı və Avropa İttifaqının ekspertlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qiymətləndirmə missiyasının tərkibində səfər edəcəklərini də diqqətə çatdırıb. Azərbaycanın BMT Nizamnaməsinə və gündəliyinə sadiqliyini hər zaman nümayiş etdirdiyini vurğulayan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin də öz növbəsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Deyib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib.

"Ölkəmiz global səviyyəli məsələlərə daim önəm və diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın yubileyinə həsr edilmiş yüksək səviyyəli iclasında koronavirus pandemiyasının törətdiyi çətinliklərdən danışaraq, dövlətimizin başçısı vaxsınların ədalətli bölgüsü məsələsinə toxunub. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir", - deyən nazir müavini əlavə edib.

Vurğulanıb ki, qənim Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə peyvənd millətçiliyinə qarşı BMT-də qətnamə qəbul edilib.

"Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin çağırışlarına hörmətlə yanaşır. 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-rəsmi üzvü seçilən Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi üzrə öz töhfələrini verib", - deyən Elnur Məmmədov vurğulayıb ki, BMT-nin ixtisaslaşmış qurumlarının işğaldan azad olunan ərazilərdə aparılan işlərdə iştirak edə-cəklərini bildirib.





Gənclərin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması dövlətin prioritet istiqamətlərindəndir



Azsayılı xalqların da kifayət qədər yaşadığı Azərbaycanda dinindən, dilindən və irqindən asılı olmayaraq, gənclərin istədiyi peşəyə yiyələnmələrinə, ali təhsil almalarına, xalq və ölkə üçün dəyərli mütəxəssis olmalarına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Gənclərə bu dövlət dəstəyinin əsası hələ sovetlər dönəmində respublikada siyasi hakimiyyətdə olmuş, zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu Öndərin təşəbbüsü ilə 1970-ci ildən etibarən hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilirdi. Beləliklə, ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı SSRİ-nin 170 universitetində təhsil aldı. Bu da müstəqilliyini bərpa edən zaman Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan verdi.

Qürurverici haldır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xaricdə təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Dövlət başçısının fərman və sərəncamlarının tələbləri çərçivəsində "qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyası təhsilə əhatənin və ona elçatanlığın artırılması, gənclərin xaricdə təhsilə cəlbənin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradır. Bu sırada Azərbaycan dövlətinin növbəti dəstəyi bu günlərdə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"dır.

Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" in dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təhsilə arxalanmasına, məhz təhsil vasitəsilə insan kapita-

lının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar bir sıra ixtisaslar üzrə kadr hazırlığına olan tələbatı qarşılamaq üçün xaricdə təhsil proqramlarının reallaşdırılması vacibdir.

28 fevral 2022-ci il tarixli Dövlət Proqramının göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilmişdir. Proqram çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura pilləsinə aiddir.

Bu, Prezident İlham Əliyevin xaricdə təhsil almaqla bağlı imzaladığı ikinci dövlət proqramıdır. Daha öncə imzalanan sərəncam 2007-2015-ci illəri əhatə edir. Bu Dövlət proqramı çərçivəsində gənclərimiz dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almışlar. Proqramın uğurlu icrasını nəticəsində gənclərin xaricdə təhsilə cəlbə ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmunu və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrində akademik potensialının güclənməsinə mühüm təsir göstərir.

Prezident İlham Əliyevin 11 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı"nın əsas hədəfi ən qabaqçıl elmi

nəliyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmunu və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Dövlət proqramı çərçivəsində 4 ikili diplom proqramının icrasına başlanılıb. Hazırda ABŞ-in Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və "ADA" Universiteti, Bakı Mühendlik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar üzrə yerli ali təhsil müəssisələrində akademik potensialının gücləndirilməsi məqsədilə 127 nəfər Azərbaycan vətəndaşının xaricdə ən nüfuzlu universitetlərdə və elm mərkəzlərində doktorantura səviyyəsində təhsili maliyyələşdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncamı da müstəsna əhəmiyyətə malikdir. Ötən illər ərzində respublikamızda insan kapitalının inkişafı ilə bağlı bir sıra dövlət strategiyaları və dövlət proqramları reallaşdırılıb. Dövlət proqramının qısa müddətində bu sənədin "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının icrasını reallaşdırmaq məqsədilə hazırladığı diqqətə çatdırılıb. Adıçəkilən proqramda əsasən gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilə imkanların yaradılması, ölkəmizin dayanıqlı inkişafını gücləndirəcək və global çağırışlara cavab verəcək yeni texnologiyalar çəvik mənimşəyən, praktiki bilik və bacarıqlara yiyələnən, əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı

peşəkar kadrların hazırlanmasının gerçəkləşəcəyi nəzərdə tutulub.

Proqram bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyllərə nəzərə alınaraq hazırlanıb. Sənədə sözügedən sahədə müşahidə olunan global trendlərin ölkə potensialına təsirləri qiymətləndirilib, mövcud vəziyyətin təhlili aparılıb, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılıb, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilərkə müvafiq tədbirlər, əsas və digər icra mexanizmləri təsbit edilmişdir.

Qeyd edildiyi kimi, Dövlət proqramında hər il 400 nəfərdən çox olmaqla, ümumilikdə 2 min nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alınmasını təmin edəcəyi nəzərdə tutulub. Proqramda ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, bu amil istedadlı gənclərin dünyanın qabaqçıl ali təhsil müəssisələrindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edəcəyinə hesablanılıb. Bununla yanaşı, ali təhsilin magistratura pilləsində intellektual səviyyəsi, habelə idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik kadrların sayını artırmaq məqsədi daşıyır. Proqramın icrası ilə ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycanın beynəlxalq reytinglərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaranacaq, əmək bazarında tələb olunan ixtisas sahələrində üzrə peşəkar kadrlar hazırlanacaq, respublikaya qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət daha da güclənəcək. Xatırladaq ki, bu proqram məzunların məşğulluğunun təmin edilməsini və karye-

ra inkişafının stimullaşdırılması mexanizmlərinin yaradılmasını da şərtləndirəcək. Neft gəlirlərinin insan kapitalına böyükdən böyükdən investisiya uyğun olaraq, proqram Dövlət Neft Fondunun vəsaiti, eləcə də beynəlxalq təşkilatların texniki-maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına maliyyələşdiriləcək.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın şərtləndirən bir neçə məqam da diqqətçəkəndir. Məlumdur ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyalar aktiv tətbiq edə bilən, öncəki illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Bu məqsəddə innovasiyaların rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər hesabına gerçəkləşir. Bu məqsəddə rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji dövrün çağırışları, həmçinin inkişaf məqsədləri nəzərə alınaraq ölkənin rəqabət və inkişaf sahəsində sürətli irəliləməsi üçün yüksək intellektual cəmiyyətin əsas güc mənbəyinə çevrilməsi, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsəddə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqçıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsil üçün Azərbaycan dövlətini davamlı olaraq bu sahəyə dəstək göstərir.

Rəhman SALMANLI,
"Azərbaycan"

Goranboyda şəhid ailələri və qazilərə qayğı göstərilir

Goranboy Rayon İcra Hakimiyyətində şəhid ailələrinin üzvləri və qazilərə növbəti görüş keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev görüşdə çıxış etmişdir.

Diqqətə çatdırılmışdır ki, müharibə başa çatdıqdan sonra şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Həmin işlər bu gün də davam edir. Bu məqsəddə Prezident İlham Əliyev tərəfindən 19 fərman, 40 sərəncam imzalanmış, Milli Məclis tərəfindən 16 qanun qəbul olunmuşdur.



Qeyd edilmişdir ki, bu sahədə Goranboy rayonunda da əməli tədbirlər həyata keçirilir. Rayon üzrə ümumilikdə 337 şəhid var. Onlardan da 278 nəfər Birinci Qarabağ savaşının, bir nəfər Aprel döyüşlərinin, 56 nəfər 44 günlük Vətən müharibəsinin və 2 nəfər müharibədən sonra hərbi xidmət müddətində vəfat etmişdir. Vətən müharibəsi dövründə erməni silahlı birləşmələri tərəfindən atılan ağır artilleriya atəşləri nəticəsində Goranboyda 366 yaşayış evinə ziyan dəymiş, 5 yaşayış evi tamamilə dağıdılmışdır. Ümumiyyətlə, müharibə dövründə rayona 707 raket və artilleriya mərmisi atılmışdır. 44 günlük Vətən müharibəsində rayon 56 şəhid vermişdir ki, onun da 53 nəfəri hərbi, 3 nəfəri mülki vətəndaşdır. Hazırda 47 nəfər əlilliyi müəyyən edilmiş qazi var. Ölkənin hər yerində olduğu kimi, Goranboyda da torpaqlarımızın azad edilməsinə əməli olan hər bir rayon sakininə böyük diqqət və qayğıkeçlik göstərilir. Belə ki, 71 imtiyazlı şəxs mənzil növbəsinə götürülmüş, adlarının ebediləşdirilməsi məqsədilə 53 küçəyə şəhidlərin adları verilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ordenlərlə təltif edilmiş 10 şəhidin adının məktəb və digər müəssisələrə verilməsi üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur.

Görüşdə o da bildirilmişdir ki, ötən dövr ərzində şəhid və qazi ailələri ilə 264 fərdi görüş keçirilmişdir. 27 şəhidin məzarının üstü götürülmüş, 53 şəhid ailəsinə maddi, 68 şəhid və qazi ailəsinə ərzaq yardımları edilmişdir. 21 ailənin üzvləri müvafiq işlərdə təmin olunmuşdur. Səkkiz şəhid bulduğu və iki şəhidlər xatirə kompleksi inşa edilmişdir. Hazırda Goranboy Şəhər Şəhidlər Xatirə Kompleksində yeni layihə əsasında yedindənqurma işləri aparılır.

Sonra şəhid ailələrinin üzvlərinə və qazilərə verilmişdir. Çıxış edənər sosial qayğıları, elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu, rabitə, həmçinin əlillik dərəcəsinin təyin edilməsi, veteranlıq və medal təqdimatı məsələlərinin həlli ilə bağlı müraciətləri dinlənmişdir. Qaldırılan məsələlərə bəzilərində həll edilmiş, bəzilərində isə həlli üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib



"QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü, İCOM Azərbaycanın Milli Komitəsinin üzvü və İCOMAM Beynəlxalq Komitəsinin (hərbi tarixi, hərbi muzeylər və silah kolleksiyaları üzrə) İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitajının və Heraldika Şurasının təşkilatçılığı ilə keçirilən hibrid konfransda rəsmi dəvət əsasında elmi məruzə ilə iştirak edib.

AZƏRTAC xəbər verir ki, builki konfrans Böyük Pyotr tərəfindən Heroldmeyster kontorunun yaradılmasının 300 illiyinə və Rusiya Federasiyasında heraldika xidmətinin bərpası-

nın 30 illiyinə həsr olunub. Tədbirin açılışında Dövlət Ermitajının baş direktoru Mixail Piotrovskiy onlayn olaraq iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Sonra Rusiya Federasiyasının Dövlət Heroldmeysteri Georgiy Vilinbaxov konfrans iştirakçılarına Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Xarici Kaşfiyyat Xidmətinin direktoru Sergey Narişkinin yubiley konfransının iştirakçılarına təbrik məktublarını oxuyub.

Konfransda P.Gözəlova "1919-1922-ci illərin inqilab bayraqlarında İslam və sovet simvolları" mövzusunda məruzəsi dinlənilib. Məruzədən sonra P.Gözəlov iştirakçıların çoxsaylı suallarını cavablandırdı. Daha sonra azərbaycanlı alim artilleriya, mühəndis və rabitə qoşunları Hərbi-Tarix muzeyinin direktoru V.M.Krivovala görüşüb.

Məğlub Ermənistan ordusunda növbəti kaos yaşanır

Hərbçilər qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxırlar

Əvvəl 1-ci səh.

Ermənistan mətbuatı yazır ki, ölkədə hərbiçilər qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxırlar. Ermənistan parlamentinin deputatı Tiqrən Abrahamyan isə ordu ilə bağlı başqa bir məqamda diqqət çəkib. O, qeyd edir ki, Azərbaycanın qayıtdığı erməni hərbi əsirləri çox pis rəftar edilir: "Müxtəlif günlərdə 44 günlük müharibə, Çaylaqqla və Köhnə Tağlar kəndləri, eləcə də 16 noyabr 2021-ci il hadisələri işi üzrə adı hallanan çoxlu sayda hərbiçilərlə görüşdüm. Təbii ki, müxtəlif işlər üzrə adı hallanan hərbiçilərin heç bir səhvə yol vermədiyini iddia edə bilmərəm, lakin hər bir işə fərdi yanaşmaq lazımdır. Ancaq cinayət işləri üzrə hakimiyyətin yaratdığı bərdaxşana, fəaliyyətsizlik, pərdəxəsi razılaşmalar, orduya yaradılan böhən, hərbiçilərin hədəfə alınması nəzərə alınmayıb".

Onu da xatırladaq ki, bir müddət əvvəl Ermənistanın "Beşinci kanal"ında ötən il noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində Azərbaycan Ordusu tərəfindən erməni təxribatının qarşısının alınması zamanı əsir düşən erməni əsgərə nəşr olunmuş reportaj da düşmənin

silahlı qüvvələrində hansı kaotik durumun hökm sürdüyünü əyani surətdə nümayiş etdirdi. Burada qeyd edildiyi ki, ikinci Qarabağ müharibəsi artıq tarixə çevrilib. Amma bu müharibə əsirlər həyatı yaşayan, sağ qalan və öz vətəninə cəhənnəmə düşmüş erməni hərbiçiləri üçün bitməyib. 2021-ci il noyabrın 26-da Bakı iki əsgəri İrevana qayıtdı. Onlardan biri də əsgər Aren Aramyan olub. Onun vəkili A. Karapetyanın "Beşinci kanal"a verdiyi məlumata görə, A. Aramyan Ermənistan qayıtlıqdan dərhal sonra həbs edilmişdir.

Toqquşma zamanı əsgər A. Aramyan ayağından yaralanıb, erməni əsgər Bakıda müalicə olunub. Lakin İrevana qayıtdıqdan sonra A. Aramyan reabilitasiya keçmək əvəzinə saxlanılaraq həbsxanaya kamerasına salınıb: "Aren mənəvi cəhətdən sarsılıb. İrevana gəldikdən sonra o müalicə kursu keçib, lakin 2021-ci il dekabrın 6-da saxlanılıb və həbs edilmişdir. Bütün bu müddət ərzində Aren dəfələrlə bir təcridxanadan digərinə aparılıb. Baxmayaraq ki, hakimlərin verdiyi rəyə görə, onun zədəli ayağı ən azı bir ay hərəkətsiz qalmalıdır. Onunla əmansızcasına rəftar edilir, belə olan halda onu ömürlük əlillik

həyatı gözləyir. Bu gün onu o zaman ölməyi üçün ittiham edirlər".

Aren Aramyanın yaxınları bildirlərlər ki, o, əsir düşəndən sonra əvvəlcə Gəncəyə, oradan da Bakıya aparılıb. Onların sözlərinə görə, Azərbaycan tərəfi A. Aramyanı qarşı humanistik erməni hərbiçiləri üçün bitməyib. 2021-ci il noyabrın 26-da Bakı iki əsgəri İrevana qayıtdı. Onlardan biri də əsgər Aren Aramyan olub. Onun vəkili A. Karapetyanın "Beşinci kanal"a verdiyi məlumata görə, A. Aramyan Ermənistan qayıtlıqdan dərhal sonra həbs edilmişdir.

Journalistlərdən danışan erməni əsgərinin anası söyləyib: "Aren ayağından yaralanıb, mühasirədə olarkən əsir düşməmək üçün özünü güllələmək istəyib. Lakin Azərbaycan əsgəri buna imkan verməyib. Beləliklə, o, Bakıya aparılıb. Orada xəstəxanada necə yaxşı müalicə göstərilirdiyindən, müalicə edildiyindən danışıqdan, mən, sadəcə olaraq, təəcüblənirdim - doğrudanmı belə olub? O, Azərbaycanında gördüyü diqqəti öz vətəninə görmür. Azərbaycan Prezidenti İlham Əliyev deyirdi ki, onun azad etdiyi erməni əsgərlər öz ölkələrində həbsə salınıb və işgəncələrə məruz qalırlar".

Bu günlərdə daha bir zabitə qarşı cinayət işi qaldırılıb. "4rd.am" saytı yazır ki, 44 günlük müharibə za-

manı döyüş meydanını tərk edən daha bir zabitin müttəhim kürsüsündə olduğu üzə çıxıb. İstintaq məlumatlarına görə, o, Hadrut yaxınlığındakı "Xurat" yüksəklikdə döyüşlər zamanı "Dağlıq Qarabağ Müdafiə Ordusu"nun (keçmiş qondarma rejim-rü) hərbi hissələrində birində çağırışçılardan ibarət batalyona komandirlik edən mayor İ.V. olub. Baş Prokurorluğun məlumatına görə, mayor Ermənistan Silahlı Qüvvələrinin döyüş nizamnaməsi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyib. Belə ki, 2020-ci il oktyabrın 10-da qeyd olunan yüksəklikdə baş vermiş döyüşlər zamanı batalyon komandiri olan İ.V. öz mövqelərini icazəsiz tərk edib, nəticədə, bu bölmənin bir çox hərbi qulluqçusu öldürüldü, itkin düşüb və yaralanıb.

Hazırda mayora qarşı cinayət məəcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürüldü. Dünən isə cinayət işi ittiham aktı ilə birlikdə yurisdiksiyaya məhkəməsinə verilib.

Müstəqil mənbələr də Ermənistan ordusunda cinayət və ölüm hallarının artması, korruptsiyanın səviyyəsinin yüksək olması qənaətinə gəlirlər.

Eliçin CƏFƏROV,
"Azərbaycan"



İŞİMİZ, GÜZƏRANIMIZ

Kəlbəcərdə çalışan yol işçilərinin sosial-məişət şəraiti daha da yaxşılaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda icra edilən yol infrastrukturunu layihələrdə işlərin gedişatı ilə maraqlanıb.

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov əvvəlcə Toğanlı-Kəlbəcər avtomobil yolunu, həmçinin bu layihə çərçivəsində inşa edilən və dünyanın ən uzun avtomobil tunelindən biri olacaq Murovdəğ tunelinin tikinti işləri ilə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Saleh Məmmədov Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində inşa edilən avtomobil tunellərinin tikintisi, həmçinin sözügedən yollar da daxil olmaqla, digər mühüm əhəmiyyətə malik yolların qardan və buzdan təmizlənməsi prosesi ilə maraqlanıb. Kəlbəcər rayonunda çalışan yol işçilərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 37,5 mindən çox ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 37 min 538 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 54 milyon 85 min 356 manatdır.

KOB evlərində sahibkarların məlumatlandırılması tədbirləri genişləndirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən agentlik tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumatlandırılması üçün müxtəlif tədbirlər və sahəvi görüşlər təşkil edir, elektron xidmətlərdən, mobil tətbiqlərdən istifadə genişləndirilib.



KOBİA - d a n AZƏRTAC-a bildirilib ki, KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadə edən biznes subyektlərinin sayının artması nəzərə alınaraq, KOB evlərində əlavə məlumatlandırma vasitələrinin tətbiqinə başlanılıb. Belə ki, KOB evlərində dövlət dəstəyi mexanizmlərinə dair QR kodlar yerləşdirilib. KOB evlərinə müraciət edən sahibkarlar mobil telefonları vasitəsilə QR kodları oxudurmaqla "Startap" sənədlənməsi, daxili bazar araşdırması, bazarlara çıxışa dəstək, KOB dostları, KOB inkişafı mərkəzləri, qrant müsabiqəsi və sair kimi dəstək və xidmətlər barədə ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara 11 min 801 xidmət göstərilib ki, bunun 11 min 268-i "G2B" və 533-ü isə "B2B" xidmətlərdir.



Son üç sosial paketdən ölkə əhalisinin 40 faizdən çoxu faydalanır

Ölkəmizdə icra edilən sosial islahatlar əhalinin rifahını yüksəltməsinə önəmli rol oynayır. Belə ki, son dörd ildə Azərbaycanda əhalinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi icra olunub. Bu paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manat təşkil edir.

Həmin dövrdə ölkə üzrə minimum əməkhaqqı orta hesabla 2,3, minimum pensiya 2,2 dəfə, sosial müavinətlər isə 70 faiz artıb. Bu məqsədlə sosial xərclərin səviyyəsi artaraq 2,5 milyard manata çatıb. Beləliklə, 2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65, orta aylıq əməkhaqqında 35, median əməkhaqqında 74 faiz, əməkhaqqı fondunda 2 dəfə artım baş verib.

Bununla yanaşı, sözügedən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığortaya daxil olmalarına da müsbət təsir göstərib. Beləliklə, son dörd ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Görülən məqsədyönlü tədbirlər sayəsində dövlət büdcəsindən fonda transferlərin həcmi 14 faiz azalaraq cari il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə fond tərəfindən sosial sığortaya ayrılmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və fondun xərclərinin 97 faizdən çoxu sosial ödənişlər olub. Ümumilikdə son dörd ildə icra edilən üç sosial paket sayəsində ölkə əhalisinin 40 faizindən çoxu bundan faydalanıb.

Dövlət bütün həssas kateqoriyadan olan insanlara dəstək verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 400 min nəfərə sosial müavinət, 300 min nəfərə təqaüd, həmçinin 176 minə yaxın üzvü olan 40 min ailəyə ünvanlı dövlət sosial yardımını verir. Beləliklə, həmin yardımların hər ailəyə düşən orta aylıq məbləği son dörd ildə 2,5 dəfə artaraq 380 manata çatdırılıb.

Məlum olduğu kimi, dünya koronavirus pandemiyası üzündən çətin dövr yaşayır. Pandemiya dünyada iqtisadi fəallığı xeyli azadıb. Nəticədə bir sıra insanlar iş yerlərini itiriblər. Lakin bu çətin dövrdə Azərbaycan dövləti öz vətəndaşlarını darda qoymadı. COVID-19 pandemiyası dövründə 4 istiqamət və 12 sahə üzrə icra olunan sosial dəstək paketi ölkə əhalisinin 48 faizini və ya 4,8 milyon nəfəri əhatə edib.

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və qazilərə, eləcə də zərərçəkmiş mülki əhaliyə dövlət hər cür sosial dəstək göstərib. Bu kateqoriyadan olan insanlara mənzil, avtomobil, təqaüd və əlillik dərəcəsi verilib. Əlillərin müalicəsi və yüksəkseviiyəli protez təmin edilməsi dövlət tərəfindən həyata keçirilib. Postmüharibə dövründə ölkəmizdə müharibədən zərərçəkmiş mülki əhali, eləcə də şəhid ailələri və müharibə əlilləri ilə bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı əhatə edib və onlara 50 minə yaxın müxtəlif sosial xidmət göstərilib.

Ölkə əhalisinin rifah halının yüksəlməsi Dövlət Statistika Komitəsinin təqdim etdiyi fakt və rəqəmlərdə də öz əksini tapır. 2021-ci ilin məlumatına əsasən, ölkə iqtisadiyyatında müzdla çalış

şan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə müqayisədə 3,4 faiz artaraq 732,1 manat təşkil edib. Həmin dövrdə əməkhaqqı neft-qaz sektorunda 3163,8, qeyri neft-qaz sektorunda 683,6 manata çatıb. Bu müddətdə dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqı 652,7, özəl müəssisələrdə isə 825,2 manat olub.

Məlumdur ki, əhalinin sosial rifahının əsas göstəricisi onun əldə etdiyi gəlirlə ölçülür. Son dövrlər bu sahədə də dinamik artım müşahidə edilir. İkinci məlumat görə, cari ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 4 milyard 675,9 milyon manat təşkil edib. Həmin dövrdə əhalinin hər nəfərinə düşən gəlirlər 465,8 manat olub.

Əhalinin real gəlir əldə etməklə öz güzəranını yaxşılaşdırmağa imkan verən əsas vasitə isə məşğulluqdur. Odur ki, dövlət müxtəlif məşğulluq proqramlarının icrasına dəstək verir. Xüsusilə insanların özünüməşğulluq proqramlarına cəlb edilməsi, onlara iş qurmaq üçün maddi dəstək verilməsi təqdirdəyiqdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə üzrə 69 min yeni iş yeri açılmışdır. Bu dövrdə iş yerlərinin 88,8 faizinin qeyri-dövlət sektorunda açılması ölkədə sahibkarlığın inkişafı ilə bağlıdır. Statistik məlumata görə, cari ilin yanvar ayında sənayedə qeyri-dövlət sektorunun payı 87,7 faiz olmuşdur. Bu fakt onu göstərir ki, dövlət sahibkarlara dəstək verməklə ölkədə məşğulluq probleminin həllini daim gündəmdə saxlayır.

Rüstəm KAMAL, "Azərbaycan"

Harvard Universitetində Azərbaycanda strateji yol xəritələrinin icrasından danışılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Harvard Universiteti Kennedi İdarəçilik Məktəbində qonaq alim kimi mühazirə deyib.

AZƏRTAC xəbər verir ki, "İqtisadi şəxələndirmə" adlanan müəssisədə Vüsal Qasımlı strateji planlaşdırma və çevik idarəetmə əsasında iqtisadi siyasətin formalaşmasını izah edib.

"İqtisadi şəxələndirmə zamanı daxili resurs dəyəri əsasında rəqəbatqabiliyyətlili sahələrin müəyyənləşdirilməsi, həmçinin buraxılış, gəlir və məşğulluq multiplikatorları əsasında iqtisadiyyatın strukturunun optimallaşdırılması həyata keçirilməlidir. İqtisadi şəxələndirmə səmərəlilik və davamlı inkişaf, o cümlədən fiskal dayanıqlıq üçün fundamental rolunu oynayır", - deyə Vüsal Qasımlı fikirlərini bölüşüb.

V. Qasımlı mühazirə zamanı Azərbaycanda strateji yol xəritələrinin qəbulu, icrası, monitorinq, qiymətləndirmə və kommunikasiyası sahəsində təcrübəni bölüşüb.

ADPU-ya bp-dən hədiyyə - elektron kitabxana

bp şirkəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibətilə bu ali təhsil ocağına müasir elektron kitabxana hədiyyə edib.



Kitabxana 700 min nüsxəyə yaxın rəqəmsallaşdırılmış kitab, tədris materialları və digər vəsaitlərə məsafədən birbaşa çıxış təmin etməklə istifadəçilərə mürəkkəb axtarış aparmağa və məzmunu başqaları ilə paylaşmağa imkan yaradacaq. Yeni elektron kitabxana həmçinin kitabxana sisteminin səmərəli fəaliyyəti üçün tələb olunan bütün zəruri fiziki infrastrukturuna malikdir. Burada istifadə olunan elektron vasitə kitabxanasının idarə edilməsi proseslərinin təkmilləşdirilməsinə kömək göstərəcəkdir.

Layihənin ümumi dəyəri təxminən 421 min manat təşkil edir və bu məbləğ kitabxananın rəqəmsal fəaliyyəti üçün zəruri olan program təminatının hazırlanması, inventarların səmərəli idarə edilməsi prosesinin qurulması və lazımı fiziki infrastrukturun quraşdırılmasını əhatə edir.

Azərbaycan neftinin qiyməti 112 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti bahalaşib. AZƏRTAC xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 9,6 dollar artaraq 111,90 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyulun 8-də 111 dollardan baha (112,05) satılıb. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 25-də (106,22) qeydə alınmışdı.

Bir ildə 623 hektar intensiv meyvə bağları

Qusar rayonunda müasir tipli intensiv meyvə bağlarının salınmasına maraqlar artıb.

AZƏRTAC xəbər verir ki, son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 7 min hektara çatdırılıb. Bu bağların 3500 hektarında alma ekilib.

Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqəbatqabiliyyətlili məhsul istehsal etməkdir. Qusarda 30-40 il əvvəl salınan bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdır. Təkcə 2021-ci ildə rayonda 623 hektar intensiv meyvə bağları salınıb.

Bağban Əlfəd Mirzəbəyov rayonun Yuxarı Zeyxur kəndində 6 hektar sahədə müasir tipli bağ salıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Yeni sistem bütün bağı bir günə suvarmaq imkanı yaradır. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.

"İntensiv üsulla müasir bağ salmışıq. Altı hektar alma bağdır. Bağda Türkiyədən gətirilən xarici alma sortlarının gillərini ekmişik. Ənənəvi bağlarla müqayisədə superintensiv bağların becərilməsi tam fərqlidir. İntensiv bağlığın üstün cəhətlərindən biri də meyvə tinginin ekildiyi ilk illərdə məhsula düşməsidir. Artıq ikinci il 1 hektar intensiv alma bağından 15 ton məhsul almaq mümkündür", - deyə E. Mirzəbəyov bildirib.

5 ildə dünyanın 145 ölkəsindən 2,8 milyard dollarlıq ixrac sifariş

"İxrac icmalı"nın fevral sayına əsasən, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracının dəyəri 3,1 milyard, o cümlədən qeyri-neft sektoru üzrə 232,2 milyon dollar təşkil etmişdir. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilə müqayisədə 86,2 milyon dollar və ya 59 faiz artmışdır.

Cari ilin ilk ayında meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon dollar dəyərində artmışdır. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5, pambıq lifi ixracı 56,4, pambıq ip-lik ixracı 34,5, şəkər ixracı 24,1, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 10,2 faiz çox olmuşdur.

Normallaşma prosesinin davam etdiyi yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri ötən ilin müvafiq ayı ilə müqayisədə 31 faiz artaraq 60,2 milyon, qeyri-yeyinti məhsulları üzrə isə 71,9 faiz artaraq 172 milyon dollar təşkil etmişdir.

Bu ilin ilk ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 milyon dollarlıq) birinci, Türkiyə (70,6 milyon dollarlıq) ikinci və Gürcüstan (14,5 milyon dollarlıq) üçüncü olmuşdur. Yanvar ayında ixrac edilən qeyri-neft məhsullarının siyahısında pambıq məhsulları (22,2 milyon dollarlıq) birinci, xurma (17,1 milyon dollarlıq) ikinci və meyvə fin

diği (15,9 milyon dollarlıq) üçüncü yerdə qərar tutmuşdur. "İxrac icmalı" tərəfindən qeyri-neft sektoru üzrə ay ərzində həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlət məxsus ixracatçı subyektlərin reytingi də tərtib edilmişdir. Qeyri-dövlət ixracatçı subyektlərin rey-

"SOCAR Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azəripek" MMC və digər şirkətlər təmsil olunur.

Yanvarda "Azərkosmos" ASC tərəfindən dünyanın 29 ölkəsində 2 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir. Maraqlısı odur ki, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizinə bərabər olmuşdur.

Sözügedən dövrdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində 0,5 milyon dollarla Birləşmiş Krallıq, 0,4 milyon dollarla ABŞ, 0,4 milyon dollarla Fransa, 0,2 milyon dollarla BƏƏ, 0,1 milyon dollarla Pakistan qərarlaşmışdır.

İlin birinci ayında Azexpport.az portalına 45,2 milyon dollar dəyərində ixrac sifarişləri daxil olmuşdur. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci il yanvarın 31-dək (61 ay ərzində) Azexpport.az portalına dünyanı 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,8 milyard dollar təşkil etmişdir.

"İxrac icmalı"nda həmçinin göstərilib ki, bu ilin fevral ayında "Bir Pəncərə" İxrac Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft məhsullarının ixracının dəyəri 17 milyon dollar olmuşdur.

Bahadır İMANQULİYEV, "Azərbaycan"

Bakı və Abşeronda "Kənddən şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq

Martın 5-6-da Kənd Təsərrüfatı Nazirliyindən "Kənddən şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, yarmarkalar Bakı və Abşeronda eyni zamanda keçiriləcək. "Kənddən şəhərə" həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satışı kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-yə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.

Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satı-



şa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyamızın xidmətlərindən ödənişsiz şəkildə faydalanıla bilər.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və s.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturunu ölçü-

cək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda yarmarka ərazisində müteməd olaraq dezinfeksiya işləri aparılacaq. "Kənddən şəhərə" yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək: - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik" stansiyasının çıxışı) - Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı) - Xirdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Lənkəranda tam orta məktəb əsaslı təmirdən sonra açılıb

Martın 2-də Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər qonaqlar iştirak ediblər. AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət

edilib, önünə gül dəstələri düzülüb. Açılış mərasimində bildirilib ki, əsaslı təmir olunmuş məktəb 1176 şagird yerlikdir. 31 sinif otağında ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 peşə təmayillü sinif, 2 texnologiya, 2 informatika, çağırışqədərki hazırlıq kabineti, şahmat kabineti, məktəbəhazırlıq otağı, 210 nəfərlik akt zalı, idman zalı, kitabxana və 144 yerlik yeməkhana fəaliyyət göstərəcək. Sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.



“Azercell” abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər

Lider mobil operator Azərbaycandan bu ölkə istiqamətində tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər uzatdı

“Azercell” Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir.

Bələ ki, lider mobil operator hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsinisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini martın 6-dək (06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün “Azercell” abunəçiləri üçün təqdim olunub.

Ukrayna istiqamətində mobil rabitə xətlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısını alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.

Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı şirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub. “Azercell” daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan mobil operator onlara daim ünsiyyət və əlaqədə qalmağa üçün imkanlar yaradır. Bundan əlavə, şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi



(ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: <https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html>

“Azərbaycan Hava Yolları” QSC hər gün təxliyə reyslərini həyata keçirəcək



2 mart 2022-ci il, Bakı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL aviashirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək. Bu barədə qurumun Mətbuat xidməti xəbər verib.

Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir. Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.

Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Bələ ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya qayıdır.

Ukraynadan tərək edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.

ABŞ-ın təklifi qəbul olunmadı

Yaponiya Amerikanı nüvə silahından birgə istifadə ideyasını rədd edib

Yaponiyanın Baş naziri Fumio Kishida ABŞ-ın nüvə silahından birgə istifadə imkanlarını rədd edib. Bələ ki, bu sahədə əməkdaşlıq ölkənin üç qeyri-nüvəsiz prinsipinə ziddir.

Ötən həftə sonu sabiq Baş nazir Şinzo Abe Fuji TV telekanalının efirində “Tokio sülhün qorunmasının təmin edilməsi reallığının müzakirəsinə tabu qoymamalıdır” fikrini ifadə etmiş və NATO-nun Avropada, məsələn, Almaniya və İtaliyada Amerikanı nüvə silahının yerləşdirilməsi ilə bağlı birgə nüvə missiyasını nümunə kimi göstərmişdir.

Bununla yanaşı, o vurğulayıb ki, Yaponiya atom bombalanmasından əziyyət çəkən ölkədir, buna görə də nüvə silahının tamamilə məhv edilməsinə və ona doğru irəliləmək məqsədinə riayət etmək lazımdır.

“Söhbət nüvə silahına sahiblikdən yox, birgə istifadəsindən gedirdi. Nüvə silahından birgə istifadə ABŞ-ın nüvə silahının bizim ərazimizə gətirilməsini və gözlənilməz vəziyyət yaranarsa, onu qıcı təyyarələrimizdə yerləşdirməyi, onun funksional durumuna dəstək ver-



məyi nəzərdə tutardı”, - deyə Kishida parlamentin büdcə komitəsində diqləmələr edibdir.

“Əgər ABŞ-ın nüvə silahının müdafiə məqsədləri üçün birgə istifadəsi dedikdə bu nəzərdə tutulursa, onda üç nüvəsiz prinsipə ciddi əməl olunması, həmçinin atom enerjisindən dinc yolla istifadə edilməsi mövqeyindən hökumətin bunu qəbul etməsi çətindir”.

Ölkənin xarici işlər naziri Yesimasa Hayasi isə vurğulayıb ki, nüvə silahının tətbiqi heç bir halda həyata keçirilmə-

məlidir. Yaponiyanın üç qeyri-nüvə prinsipinin siyaseti nüvə silahına sahib olmaqdan, onu istehsal etməkdən və ölkə ərazisinə gətirməkdən imtina etməyi nəzərdə tutur.

Xatırladaq ki, hazırda ABŞ-ın taktiki nüvə silahı NATO-nun üzvü olan beş ölkədə - Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyədə altı bazada yerləşdirilib.

Rizvan CƏFƏROV,
“Azərbaycan”

Fevralda dövlət sərhədini pozduqlarına görə 20 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini bu ilin fevralında da uğurla davam etdirib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 20 nəfər saxlanılıb. Onların 11 nəfəri Azərbaycan, 5-i Türkiyə, 2-si Tacikistan, 1-i İran, 1-i Pakistan vətəndaşları olub. Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 14 halda saxlanılmış 18 nəfər dövlət sərhədini saxtalaşdırılmış Şengen vizaları və tarix möhürürləri ilə keçməyə cəhd göstərib.

Sərhəd rejim qaydalarının pozulmasına görə 53 halda 105 nəfər saxlanılaraq bəzələrinə müvafiq tədbirlər görüldü.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Res-



publikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 204 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Ölkədən çıxışı qadağan olan 285 nəfər ölkəni tərək etməsinin, giriş qadağan olan 16 nəfər Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 55 kiloqram 980 qram nar-

kotik vasitə və 1000 ədəd psixotrop həb aşkarlanaraq götürüldü.

Qaçqınçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində təqribən 1 milyon 881 min 257 manat dəyərində qaçaqmal, o cümlədən siqaret, dərman vasitələri, telefon aksesuarları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkil istiqamətində tədbirlər davam etdirilir.

OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC	(012) 598-49-55, (051) 225-02-13
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01
“Səma-M” MMC	(012) 594-09-59
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00
“City press” MMC	(055) 819-09-26

1 illik	124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq	62,40 (altmış iki manat qırq qəpik) manat
3 aylıq	31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsanız, redaksiyaya (012) 539-59-33 nömrəli
telefonla zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

“Xəzər İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının nəzərinə

“Xəzər İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının 20 aprel 2022-ci il saat 15:00-da növbəti ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Səhmdar Cəmiyyətin idarəetmə orqanlarının 2019-2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabat.
2. Cəmiyyətin mülkiyyətində olan torpaq və əmlakın tam və ya bir hissəsinin satılması.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olmaq üçün (050) 330-13-76 əlaqə telefonuna zəng edərek məlumat almaq olar.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

İclasın keçiriləcəyi vaxt: Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Camal Hacıyev küçəsi, 12, ev 5.

Rəhbərlik

B İ L D İ R İ Ş

Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən Mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların alınması üçün 07.02.2022-ci il tarixdə elan edilən müsabiqə üzrə tender təklifinin təminatının qüvvədə olma müddəti texniki yanlışlıq səbəbilə 35 bank günü qeyd olunmuşdur. Xahiş olunur təkliflər hazırlanarkən tender təklifinin təminatının qüvvədə olma müddətini 30 bank günü olaraq nəzərə alsınız.

Tender komissiyası

Dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ararib tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 10-15° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 761 millimetir civə sütunundan 749 millimetir civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın ararib yağintılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağintıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, martın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ararib yağintılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.



Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 10-15° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında havanın ararib yağintılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 11-16° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib sürətlənəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində ararib yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 12-17° isti, dağlarda gecə 5-7°, gündüz 10-13° isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Milli Elmilər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyevə əzizi

MİNƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorluğu, Həmkarlar İttifaqı Komitəsi və professor-müəllim heyəti “Dövlət qulluğu və kadr siyaseti” kafedrasının müdiri, dosent Rəcəb Rəhimliyə atası

ZAKİR RƏHİMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi “Mexanika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi

VAQIF MİRSƏLİMOVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnməsi,
“Azərbaycan Nəşriyyatı” MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər digər
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5695
Sifariş 615
Qiyməti 40 qəpik